


Tükənməz sərvət



Müasir dünyanın tanınmış ve kifayət dərəcədə inkişaf etmiş şəhərlərindən olan Bakı İslam Konfransı Təşkilatı tərəfindən 2009-cu ildə İslam Mədəniyyətinin Paytaxtı elan edilmişdir. 1300 illik yaşı olan Azərbaycan xalqının ilkin abidəsi "Kitabi - Dəda Qorqud" bizi göstərir ki, ölkəmizdə İslam dininin qəbulu bu dinin təşəkkülünün ilkin dövrlərində olmuşdur.

Uzun əsrlər ərzində İslam mədəniyyəti ve əxlaqi Azərbaycanda hərtərəfli təbliğ edilmiş, xalqın həyatında müümən yer almışdır. Sovet hakimiyyəti illərinə ölkəmizdə İslama qarşı aparılan amansız mübarizə onu bir qədər sarsıtsa da, bu pak ve müqəddəs dini heç vəchələ xalqın yaddaşından silə bilməmişdir.

İslam insanların mənəvi, sosial, içtimai və siyasi həyatını bütün incəlikləri ilə tənzimləyən dindir. Bu dinin əsas qayəsi cəmiyyətin dünyadakı fealiyyətlərini düzgün yönə səmtləndirməkdir. İnsanın mənəvi aləminin formalşılması, maddi nemətlərin formalşılması, onun maddi nemətləri hansı yolla əldə etməsi, qazancı ilə vahdətdə olur. Halal zəhmətlə əldə olunan qazanc hər bir şəxsin mənəvi aləminin də paklılığını, gözəlliliyinə xidmət etmiş olur.

Müqəddəs dinimiz insanın halal əməkli əldə etdiyi varidatının qənaətə, semərsəli istifadəsinə xüsusi diqqət yetirir. Qənaətçilik qazancın hər hansı bir sahədə lazım olan miqdarda, yeni qədərincə istifadəsi deməkdir. Qənaət qəni sözündəndir. Qəni əreb ifadəsi olub varlı, dövlətli, zəngin mənalarını bildirir. Müqəddəs insanlar, dahi şəxsiyyətlər tarixboyu qənaət və qənaətçiliyə xüsusi diqqət yetirmiş, bu barədə çox qiymətli kəlamlar isə lətmış, fikirlər söylemişlər.

Uludən peyğəmbər Məhəmməd (s) buyurmuşdur: "Qənaətə dolanın kastib olmaz". Qiyməti kelamdan çı-

xan nəticə budur ki, hər kəs qazancı dairəsində pulunu xərcləməyə çalışsa, qənaətçiliyi gözləsə, kasibçılığa düşməz. Yəni, xərci qazandan az etmək lazımdır ki, çətin gün üçün əldə sərmaya olsun. El məsəlində də deyilir ki, ayağını yorğanına görə uzat, imkanın müqabilində xərcləməyə çalış. Sonuncu peyğəmbərimiz (s) digər bir kelamında deyilir: "Qənaətçilik gürzənin, camaatla mehrəban rəftər ağlin, ağıllı sual işə elmin yarışıdır". Müdrük kələmən birinci hissəsinə diqqət yetirik. Aləmlərin fəxri olan Məhəmməd (s) peyğəmbər qənaətçiliyinə gürzənin yarısı hesab edir. İnsan özünü bədxərlikdən, israfçılıqdan qoruya bilsə, məişətini asanlıqla temin edə bilər.

Əmirəlmöminin Əli (ə)nin də qənaətlə bağlı fikirləri olduqca maraqlı və qiymətlidir. Dahi şəxsiyyət buyurmuşdur: "Qənaət elə bir sərvətdir ki, heç vaxt tükənməz. Qənaət başucalığıdır. Hədiyyə et, israf etmə. Qənaət et, ta əziz olasan. Qənaət cəhiyacılıq gatırır. Israfçılıq bütün işlərdə məzəmmətdir, ancaq yaxşı işlər dən, əməllərdən başqa. Qənaətə padşahlığa çatmaqlar, yaxşı xasiyyətlə naz və nemətə".

Qənaət eden şəxsin çətin gün üçün həmişə cəhiyatı olur. Doğrudan da, qənaət tükənməyən sərvətdir. Uşaq vaxtı (XX əsrin 50-60-cı illəri) ailəlerimizdə qənaətə bağlı qorunan bir adəti burada qeyd etməyi vacib bilirəm. O çətin illərdə qənaətçilər analar əvvəlcədən qonaq üçün ayrılan paya (düyü, yağı, qənd və s.) heç vaxt dəy-

məzdi. Çünkü, qonaq Allah qonağı hesab olunurdu, əziz idi və çox vaxt gözlenilməz gəldi. Ona görə de evlərde qonaq üçün ayrılan ərzəqə toxunmazdır ki, qonaq gələndə xəcaletli olmasınlar, qohuma, qonşuya qacmasınlar. Qənaətçil insanlar həmişə qonağa yaxşı, la-yıqli süfrə açmış, onu məhrəbənlilik qarşılıqlı, xoş üzüla salaşmışlar.

Həzərəti Əli (ə) buruyur ki, qənaət başucalıdırdır. Bəlli, qənaətkar şəxs heç vaxt özünü dünya malından ötrü başqalarından asılı veziyetə salır, heyatda hemişə başuca gezir, cümlə heç kimdən asılılığı yoxdur. Ehtiyacı üzündən hətta doğmalarına belə ağız açan şəxs daxili narahatlıq keçirir, xəcalet çəkir, bəzen də danlaq eşidir. Qohumlara, dostlara hədiyyə vermek gözel adetdir, insanlar arasında sominiyyəti, məhrəbənlilik artırır. Həzərəti Əli (ə) qeyd edir ki, bu işdə israfçılığı yol vermək olmaz.

Vəzifelerin en uca mərtəbəsi padşahlıq hesab olunur. İmam Əli (ə) iqtisadi baxımdan qənaəti heyat aməli kimi qubul eden şəxsi padşahə berəber tutur. Qənaətçil şəxs bu ülvi xüsusiyyəti ile özünü qiyət ve dəyərini artırır, cümlə o başqaların ehtiyacısızdır.

Müqəddəs kitabımız "Quran-Kərim" in müxtəlif ayrlarında qənaətə bağlı Əlahi vəhiyi bu gözel emmələndən diqqət yetirməyi və gündəlik heyatda ona əməl etməyi biziñ tələb edir. Əlahi kitabda oxuyuruz: "Yer üzüne səriliş və sərilməni bağ-bağlı (bostanları və bağları), dadları müxtəlif xərməni və taxılı, bir-birinə həm benzeyən, həm də bənzəməyen zeytuni və nari yaranan Odur. (Onların hər biri) bar verdiyi zaman barındıran yeyin, yığın günü haqqını (zəkatını, sədəqəsini) ödeyin, lakin israf etmeyin. (Allah) israf edənləri sevmez" ("Quran-Kərim" Tərcümə edənlər: Z.Bünyadov və V.Məmmədəliyev, Bakı - 2000. "Ənam" suresi, 141-ci ayə, seh.153). Ayədə evvelcə qadir Allahın insanlar üçün yaratdığı dadları müxtəlif olan yeməli şeylerin kiçik bir qismi sadalanır, yeyilməsi tövsiye olunur, yığın günü zəkat və sədəqənin verilmesi tələb edilir. Ayənin sonunda issi bəndələrə yemələndən qənaətə istifadə məsləhət görülür və israf edənləri Allahın sevmediyi bildirilir. Tanrıının insanlar üçün verdiyi hər bir qərar və göstəriş ancaq onların xeyrinədir. Qənaət hər bir şeyin səmərəli istifadəsi deməkdir.

"Əraf" surəsinin 31-ci ayəsində bize müraciətə deyilir: "Ey adəm oğulları! Hər ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvəf edərkən) gözel libaslarımız geyin, yeyin-icin, lakin israf etmeyin, cümlə Allah israf edənləri sevmez" (səh. 160-161). Qüdret və əzəmet sahibi ayədə ilk növbədə ibadət vaxtını bize xatırladır, ibadətin vacibliyi bir daha yada salınır. Allah-Teala özü pakdır, paklığı, təmizliyi, səliqə-sehmanı, gözəlliyyi sevir və ona görə de ibadət vaxtı gözel libaslar

geyinməyimizi isteyir, israfçılığı yol verməməyi tələb edir. Ayədə temiz və gözel libaslardan istifadə öncə çəkilir, yemek-içməkden qəderində, qənaətə faydalanan-maq tövsiyə olunur, israfçılıq pislenir.

Müqəddəs kitabın "İsra" suresinin 26, 27 və 29-cu ayələrində oxuyuruz:

"26. Qohum - əqrəbəya da, miskinə de, (pulu qurtarır yolda qalan) müsafirə de haqqını ver. Eyni zamanda (mal - dövlətini ebəs yere) sağa-sola da sépeleme.

27. Həqiqətən, (malin ebəs yere) sağa-sola sépele-yenler şeytanları qardaşlardır. Şeytan isə Rəbbinə qarşı nankordur!"

29. Nə eldən çox bərk ol, nə də elini tamamilə açıb israfçılıq et. Yoxsa həm qinanarsan, hem de peşman olarsan!" (səh. 39)

İslam dini bizdən doğmalarla, imkansızlırla, müsafirlərə qarşı şəfqət, məhrəbənlilik, xoş münasibət bəsləməyi, onlara yardım göstərməyi tələb edir. Ayədə də bu vacib əməl öncə çəkilir, qohum-əqrəbəya, miskinlərə, pulu qurtarır yolda qalan müsafirlərə haqlarını ödəmələri müsəlmanlara bildirilir. Eyni zamanda israfçılığı yol verməmək tapşırılır.

Ulu tanrı israfçı insanları Allahın rəhmət qapısından qovulmuş şeytanın qardaşları hesab edir. Şübhəsiz ki, şeytanın qardaşı olan, onunla dostluq edən şəxs də eleytanla həmtaydır. Ona görə de hər bir müsəlman teqva saxlamalı, qənaəti gözləməli və hər bir işində uca Yaradana siğınmalıdır.

Sonuncu ayəde xəsislik pislenir. Xəsislik odur ki, insan qazancından özünü və başqalarına lazımlı olan məqdarla xərclemir, hayat aməli var-dövlət yığmaq olur və çox zaman özünü dünya malına feda edir. Bu zaman həmən şəxs etrafdaqlar tərəfindən qınanır. Ona görə de qadır Allah həm xəsisliyi, həm de israfçılığı xoşlamır, cümlə bunların hər ikisi sonda insana peşmənliyən getirir.

"Furqan" müqəddəs kitabımız "Quran-Kərim" in adlarından bıdır. Bu ifade ferqliedmə, haqqı batıldan ayırmə mənənlərindən işlədiir. İslami kitabının 25-ci surəsi de "Furqan" adlanır. Surənin 63, 64, 65, 67, 68-ci və digər ayələrində Rehmanın əsl bəndələrini və onların xüsusiyyətləri sadalanır. 67-ci ayəde deyilir: "Onlar (mallarını) xərcledikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar" (səh. 434). Ayədən görünür ki, qadir Allahın əsl bəndələri pəhrizkar, qənaətçil, təqva sahibi olub orta yolu tutanlar, hər şəyden qəderində istifadə edənlərdir. Qənaət və qənaətçilik hər bir müsəlmanın gündelik fealiyyətinin tərkib hissəsi olmalı, onu uca tanrıya qovusdurmalıdır. Həm israfçılar, həm de xəsisler məzəmmətə, tənbəh layiqdirler.

Dünyanın mütərəqqi fikirli sənətkarları Əlahi kitab- dan bəhrənmış, yazdığı əsərlərde qənaəti yüksək qi-

metləndirmiş, qənaətçiliyi islami baxımdan insanın ən ali xüsusiyyətlərindən hesab etmişlər. Azərbaycan poeziyası intibahının şah zirvəsində dayanan Nizami Gəncəvi insan öz qisməti ilə razılaşmaya çağırır, qənaəti yüksək dəyerləndirir, onu şadlıqla yanaşı görür:

*Sadlılığı bir yaşat təbiətinin,
Şad ol öz qismətin, öz nemətin.
İnsanlardan başqa bütün canlılar
Qənaət evində tutmuşdur qərər.*

Böyük sənətkara göre, hər bir işdə ölçüyü, normaya riayət etmək əsas məqsəd olmalıdır. İnsan qazancından qəderində yeməyi, yığmağı və paylamağı bacarmalıdır:

*Saxla əndəzəni qədərlər, sayla,
Bir az ye, bir az yiğ, bir az da payla.*

Azərbaycan ədəbiyyatının digər qüdretli nümayəndəsi Məhəmməd Füzuli ictiyāti məzmunlu "Padışahi-mülk" qitesində padşahla şairin müqayisəsini verir. Var-dövlət yığmaq, onu daima artırmaq ehtirası ilə yaşayış hökmədən hakimiyətinin müvəqqətiyini, qənaətkar sənətkarın söz orduşunun, sənətinin əbadılıyını yüksək poetik seviyyədə oxucuya çatdırır. Qiyanın son hissəsində şair başına qənaətə tac qoyduğunu, əbədi olan dünyani (axırı) düşündürünü, bu fani (müvəqqəti) dünyada heç kime möhtac olmadığını qürur hissə ilə bildirir:

*Qılmasın dünyada sultanlar mənə tekliji cud,
Bəs durur başında təvfiqi-qənaət əfsori.
Hər cohətdən farıqom aləmdə, həsa kim ola
Rizq üçün əhli-bəqə əhli-fənanın çakəri.*

Sair göstərir ki, başında əbadılık nişanəsi olan qənaətçi vardır, sultanlar ona hədiyyə (cud) tekliyi etməsinler. Cümlə auzuq üçün əhli-bəqənin (əbədi olanın) əhli-fənaya (heq olana) nökerçiliyi (çakər) yaraşmaz.

Şərqi qüdretli sənətkarlarından olan Sədi Şirazi "Gülüstən" və "Büstan" in hər birində qənaətə bağlı fəsil qəleme almışdır.

Böyük sənətkar qarınqululuğu pisleyerek bu mövzuda yazdığını hekayəde deyir:

*Uyma nəfse əgər ağlın, hissən var,
Nəfəs edir kişiñi bu dünyada xar.
Qarınqulu olsan, gün gələr ki, sən
Yemək tapmayıanda əzab çəkərsən
Cörəyi bolluğda əgər yesən az,
Çətinlik vaxtında rəngin saralmaz.*

S.Şirazi qazancını ağıllı şəkilde xərcleyən insanın ən ali xüsusiyyətlərindən hesab etmişlər. Azərbaycan poeziyası intibahının şah zirvəsində dayanan Nizami Gəncəvi insan öz qisməti ilə razılaşmaya çağırır, qənaəti yüksək dəyerləndirir, onu şadlıqla yanaşı görür:

*Cibini saxlasan olin boş qalmaz,
Qənaət eyləsən, varın azalma.*

Həzərəti-Tai dünyada səxavət simvolu kimi tanınır. Sədi öz zəhməti ilə dolanın, qənaətçil adamı səxavətdə ad çıxmış Həzərəti-Tai ilə müqayisə edir və üstünlüyü qənaətkarla verir:

*Kim öz əməyi ilə dolansa əlbət,
Həzərəti-Taidən götürməz minnət.*

XII əsr fars-tacik ədəbiyyatının tanınmış simalarından Ə.Ənveri qənaəti bəslə qıymətləndirir:

*Ey tamah, qənaət ricata yoldur,
Qənaət mülkündə naz-nemət boldur.*

Şair insan üçün yanar od misalında olan tamahı pişir, qənaəti heyatda nicat yolu adlandırır və bu yolda naz-nemətin bolluğu gösterir.

Azərbaycanın dahi şəxsiyyətləri sırasında xüsusi yeri olan Abbasqulu ağa Bakıxanov gənclərə müraciətə qələmənə alırdı "Nəsibətlər"ində yazar: "Mal-dövləti sərf edərək israf etmək lazımlı deyildir. Cümlə başqa, daha lazımlı yere sərf etmək lazımlı geldikdən sonra olmalıdır". Böyük mütəfəkkir gəncləri aqıq olmaga çağırı və qeyd edir ki, sabablı güne indidən hazırlaşmaq lazımdır. Qənaətçilik səni çatınlkıdən qurtarar. A.Bakıxanov bu barədə bəslə yazar: "Qənaət puç olmaz, əbədi dövlət və sabit nemətdir".

Qədim Şərq ədəbiyyatının qıymətli nümunəsi "Qobusname"da qənaətə bağlı deyilir: "Neyin varsa onuna qane ol, cümlə qənaət özü dövlət deməkdir... Her bədəxçiliyin bir səbəbi vardır, yoxsulluğun da səbəbi israfçıqdır".

Bəlli, qənaət heç vaxt zavalə getməyən nemət, tükəməyən servətdir. O, insanda nəfs toxluğu yaradır, onu bədxərcliyyəndən, israfçılıqdan qoruyur. Qənaət insanın öz qazancına inamını artırır, onun başqalarından asılılığını yox edir. Kim ulu Tanrınu bəyəndiydi bu ülvi xüsusiyyəti yiyələnə bilse, öz dəyrini yüksəldər, həyatının güzərinin səmərəliliyini təmin edər, özünü qadır Allaha yaxınlaşdırır.

● Hacı BAYRAM